



*Yaşamaq üçün günəş,*

R. Orucoğlu

# *azadlıq və KİÇİK CİÇƏKLƏR lazımdır*

Hans Xristian Anderson

Böyük nağılçı Hans Xristian Anderson haqlı idi: həyatımızı çiçəklərsiz, güllərsiz təsəvvür etmək mümkün deyil. Dünyaya gözümüzü açanda analarımız biza «gül balılı gül beşikdə» layla çalmış, bağçaya, məktəbə çiçək dəstələri ilə yola salmış, orta təhsili başa vuranda, instituta daxil olanda, diplom alanda, ailə quranda, ad günlərində, qonaq gələndə, demək olar ki, ömrümüzün bütün bayramlarında gülə, çiçəyə tutulmuşuq.

Güllər, çiçəklər həyatın və təbiətin gözəlliklərini duymaqda insanlara həmişə yardım etmişdir. Bu mənada elə bir xalq yoxdur ki, təbiətin möcüzəsi saylan güllərə, çiçəklərə öz folklorunda xüsusi yer ayırmassın. Azərbaycan şifahi xalq ədəbiyyatında xalq mahnlarını, bayatıları, aşiq poeziyasını, atalar sözü və məsəlləri, nağıl, dastan və əfsanələri güllərsiz, çiçəklərsiz təsəvvür etmək mümkün deyil. Əfsanələr və xalq mahnları bu sahədə birinciliyi əldə saxlasa da, saflıqdan, gözəllikdən, mənəvi ucalıqdan bəhs edən

hər bir folklor nümunəsində onlara üz tutulmuşdur.

Bəşər övladı yaramıb ayağını yer üzünə qoyduğu andan güllərə, çiçəklərə heyran qalmış, ən gözəl hissələrini və duyğularını onların vasitəsilə formalaşdırılmışdır. Ona görə də mifik təfəkkürdə güllərə və çiçəklərə də xüsusi yer ayrılmışdır.

Güllər və çiçəklər ritualların da əsas atributlarından biri olmuşdur. Neçə min il qabaq ulu babalarımız ilin müxtəlif çağlarında xüsusi gül, çiçək bayramları keçirmişlər.

Azərbaycan türklərinin yaratdığı bir silsilə əfsanələrdə güllər və çiçəklər saf məhəbbət simvoluna çevrilmiş və özünəvurğunluqdan tutmuş torpağın yetişdiriyi bütün dəyərli varlıqlara hörmət bəsləməyi şərtləndirən ən əsas vasitə kimi özünü göstərmişdir. Şöhrət, hünər, bolluq, sərvət haqqında danışılarda poetik obraz kimi daha çox güllərə və çiçəklərə müraciət edilmişdir.

də bağlarda torpaqdan baş qaldıran Nərgizə rast gəlmək mümkündür) və kəskin, güclü iyə malik olur. Deyirlər, Nərgiz çiçəklərindən böyük dəstə bağlayıb otaqda saxlamaq təhlükəlidir, adamda baş hərlənməsi yaradır. Təsadüfi deyil ki, "Narsiss" - yunanların "narkao" sözündən əmələ gəlmişdir ki, hərfi mənası "huşu aparan" deməkdir. Ləçəkləri ince, aq-sarı rəngli və parıltılıdır. Nərgiz çiçəyinin başı həmişə yana əyilir. Ona arx qırağında rastlaşanda adamda belə təsəvvür yaranır ki, boynunu aşağı salıb suda öz əksinə tamaşa edir, gözəlliyi ilə öyüñür.

Gədəbəyin Qalakənd yaşayış

məntəqəsinin qocaları danışırlar ki, güya «Nərgiz gözəl bir oğlan imiş. Deyilənə görə, Nərgiz bir gün göldə əl-üzünü yuyarkən öz əksini suda görür və hiss etmədən əksinə valeh olur. Nərgizə elə gelir ki, dünyadan ən ağıllı adamı göldən ona baxır, bu baxışla hər şey böyük məna kəsb edir. Nərgizə elə gelir, dünyadan ən qüvvətli, qüdrətli, sehrkar adamı ona baxır, bu baxışda hər şey gözəlləşir - quru budaqlar belə dərhal yarpaq açır. Bu baxışla hər şey - zəif həşəratlar da özündə fil gücü tapır. Beləliklə, gözəl Nərgiz öz-özünə vurulur. O nə edəcəyini bilməyərək, öz əksini qucaqlamaq istəyir. Özünü gölə tullayıb

## NƏRGİZ CİÇƏYİ (NARSIS)

**Nərgiz çiçəyi (Narsis)** - özünəvurğunluq rəmziidir. Arx qıraqlarında, süya yaxın yerlərdə yetişən Nərgiz çiçəyinin biçimli qamətinə, möhtəşəm görünüşünə biganə qalmaq mümkün deyil. Bu çiçək şairlərə ilham verən və lirik şerlərin misralarında bədii obrazı çevrilən bitkilərdən biridir. Adətən, mart - aprel aylarında açır (bu qış havaların xoş keçməsi Nərgizi yanvar ayının sonlarında oyanmağa məcbur edib, qəribə olsa da, indinin özündə



məhv edir. O gündən özünə vurulmağın acı nəticəsini, aqibətini hamı görür».

Bu əfsanəni dinlədikcə adamın yadına qədim yunan mifi düşür:

Qeyri-adi gözəlliyyə malik gənc Narsiss Ninfanın məhəbbətini rədd edir.

Ninfa ümidsizlikdən üzülür, cavabsız sevgisi, ehtirası onu qurudub əks-sədaya çevirir və son nəfəsində lənətlər yağıdır ki, "qoy Narsissin də qismətinə cavabsız eşq düşsün. Vurulduğu şəxsin ürəyinə heç vaxt yol tapa bilməsin".

...İsti yay günlərinin birində dodaqları çatlayan Narsiss bir bulağa rast gəlir və göllənmiş suya doğru əyilir ki, susuzluğunun qarşısını alsın. Şəffaf suda öz əksini görür və heyrətdən yerindəcə donub qalır. Yanğısını belə unudur. Çünkü o anadək suda gördüyü gözələ bənzər məxluqla rastlaşmamışdı.

Narsiss öz əksini başqası bilib ona dəlicəsinə vurulur, halı pərişanlaşır, dincliyi yoxa çıxır. Hər səher gün doğanda bulağın başına gəlir, əyilib suda istəklisinə baxır və qollarını uzadır ki, onu qucaqlasın, lakin əllərini suya salan kimi hər şey puç olur. Bir müddət gözləyir. Su durulanda baxır ki, yenə vurğunu olduğu onunla üzbeüz durub... Qaş qaralanadək "sevgilisi" Narsisslə gizlənpaç oynayır. Narsiss onuna hey yaxınlığı can atır, lakin bütün cəhdləri boşça çıxır.

Narsiss nə yeyir, nə içir, nə də gözünə yuxu gedir. Nəhayət, elə hala düşür ki, bütün taqətini itirir, bulaqdan uzaqlaşmağa belə özündə güc tapmir və hamının gözü qarşısında əriməyə başlayır. Narsissin şüx qamətindən əsər-əlamət qalmır.

Bir səhər camaat yuxudan duranda görülür ki, Narsissin bulaq başında izi-tozu da qalmayıb. Onu sonuncu dəfə torpağın hansı hissəsində müşahidə etmişdilərsə, orada gözəlliyyi və kəskin qoxusu ilə ürəklərdə soyuqluq yaranan, ağ-sarımtıl rəngli, ətirli çiçək bitir. Deyilənə görə, o çağlardan bədqılıq intiqam tanrıları başlarına narsiss çiçəyində çələng qoyurlar.

Narsiss haqqında yaranan mif gerçilikdə özünə vurğunlar, şəxsiyyətinə pərəstis edənlərə qarşı hökm kimi səslənir. Seyrçilik xəstəliyinə tutulmanın bir şəxsin timsalında faciəsini göstərir. Başqalarının yaxşı cəhətlərinə göz yumub, ancaq özünü sevenlər olan-qalan dəyərlərini də itirirlər.

Yeqin ki, oxucu "Yanardağ



efsaneləri" (topluyanı S.Paşayevdir) toplusundan getirdiyimiz birinci nümunənin yunan mifi əsasında qondarıldığına görürələr. İlk növbədə, Azərbaycanda Nərgiz ancaq qızlaraya verilən addır. İkincisi, qəhrəman, nədənsə, özünü gölə atıb boğular və çiçəyin göldən çıxmasını əsaslandırmaq mümkün olmadığı üçün sonda ünvanlaşma verilmir, başqa sözlə, özünə vurulan oğlanın Nərgiz çiçəyinə çevrilməsini təsdiqləməyə nə söyləyicinin, nə də

toplayıçının cəsarəti çatır.

Nərgiz (Narsiss) çiçəyi dünyadan müxtəlif xalqlarında tarixin ayrı-ayrı aşırımlarında məhəbbətə yad edilib və başqa-başqa menalar kəsb edib. Sonuncu Midiya hökmdarı Astiaqın nəvəsi, İran dövlətinin banisi Kir Nərgiz çiçəyini "gözəlliyyin yaradıcısı, ölməzlik gətirən səadət" adlandırdı. Qədim romalılar döyüşdən qələbə ilə qayidan döyüşçüləri sarımtıl-parıltılı Narsisslə qarşılıyırlar. Qədim Pompeyin divarlarında bu çiçəyin şəklinə də rast gəlmek mümkündür. Çinlilərin

Yeni il bayramında hər evdə Nərgiz çiçəyinin olması vacibdir. Xüsusile Quançouda məxsusi saxsı kasalarда, nəm qumda və plantasiyalarda Narsiss çiçəyini yetişdirirlər.

Nərgiz çiçəyi Avropaya 1570-ci ilde Konstantinopoldan (indiki İstanbul) gətirilib. Bir ingilis lorduna hədiyyə kimi göndərilmiş, əvvəl ancaq onun bağında yetişdirilmiş, sonra hamı bu çiçəyə maraq göstərmiş, nəhayət, Nərgiz çiçəyinə o qədər alude olmuşlar ki, Narsissi Sevənlər cəmiyyəti yaratmışlar.

Almaniyada Nərgiz çiçəyi məhəbbət və xoşbəxt nikah rəmzi hesab edilirdi. Əre gedən qızlar ata evində yetişdirdikləri Nərgiz çiçəklərini özləri ilə ər ocağına apardılar. Prussların qədim inancına görə, hemin çiçəklərin mehv olması yeni qurulan ailənin təməlinin düzgün qoyulmadığını bildirirdi. Ona görə də təzə gəlinlər Nərgiz çiçəyinə xüsusi qulluq göstərirdilər.

İsveçrədə hər il may ayının ilk istirahət günü xüsusi Nərgiz bayramı keçirilir, bütün binaların pəncərə və qapıları Nərgiz çiçəkləri ilə bəzədilir.

Soyuğa davamlılığını nəzərə alan bağbanlar Nərgiz çiçəyinin onlarla növünü yaratmışlar.

Nərgiz çiçəyinin əsl vətəni türk torpaqları olsa da, daha çox avropalıların inancında əfsanələşmişdir.



Ömrü boyu unuda bilmir. Tünd-bənövşəyi ləçəkləri dalğalı dənizi xatırladır və Yer üfüqlə öpüşəndən sonra itmək əvəzinə, göyün dərinliklərinə doğru yeriyir, səmanın aşağı qatlarını özünə həmrəng edir. Sanki göy ona güzgü tutub əksini göstərir. Zəfəran sahəsini atla çapan olsa, kəhər və sahibi tünd-bənövşəyi rəngə bürünər, üstündən uçan quş qanad saxlasa, libasını dəyişər. Hətta günəş də, parlaq-qızılı saçlarını zəfəran sahəsinə

yün qanadları yumulur, hava qaralır, ancaq şəfəqin özü gömgöy dona girir. Və zəfəran sahəsində də işıq tükənir, nəhayət, Yerin bənövşəyi gözleri tamam qapanır. İnsan gərək şair olsun ki, bu mənzərələri şerə çəkə bilsin.

*Gecənin nəfəsi geldimi  
Sevinc qəmə çevrilir.  
Zəfəran çiçəkləri  
soldumu,  
Hamı ana Günəşi  
Dağlarda yatmış bilir...*

Zəfəran çiçəkləri yabani halda Aralıq dənizi hövzəsində, Afina yaxınlığında, Krit adalarında, Dalmasiyada, Krimda, İranda və Azərbaycanda yetişir.

Tədqiqatçıların fikrincə, "zəfəran" əreb sözüdür, "sarı" deməkdir. İspanlar onu "asafran" adlandırırlar. Zəfəran haqqında lap qədimlərdə Misirin Ebert papirusunda, Solomonun (Süleyman), Homerin, Hippokratın, İbn Sinanın, Y.M.Şirvaninin və b. kitablarında maraqlı məlumatlara rast gəlirik.

Zəfəran təkcə xoş iyi, ətirli bitki kimi deyil, hökmədlərə aid mətbəxlərdə əvəzsiz ədviyyat və qiymətli dərman kimi də tanındı. Eləcə də zəfərandan təbii rəng verən maddə kimi də istifadə edirdilər. Mi-



## ZƏFƏRAN - SƏADƏT ÇIÇƏYİDIR

Çiçəklənən zəfəran sahəsini bir dəfə görən qarşılaşlığı mənzərəni

sərəndə, azacıq bənövşəyi rəngə çalır. Bu anda zəfəran sahəsi də soluqlaşan şəfəqin cildinə bürünür. Adama elə gelir ki, tamaşa etdiyi zəfəran sahəsi deyil, axşam şəfəqləri göydən yerə enib və üfüqlə birləşən Yer bütövlükde işığa qərq olub.

Təsəvvür edin, yavaş-yavaş gö-



diya, Vavilyon və İran şahlarının ayaqqabları və paltarları zəfəranın köməyi ilə sarı rəngde boyanırdı.

Yunanların dan yeri, səhər allahı Eosun qızılı-sarı rəngli geyimi, Sidon əhalisi - finikiyalıların Yaxın Şərqdə böyük şöhrət qazanan sarı parçaları da zəfəranın köməyi ilə rənglənirdi. Bu parçalardan tikilən paltarlar və zəfəranlı qotazlar zənginliyi və məşhurluğu bildirirdi. Hətta qədim Çində belə bir qanun mövcud idi: imperatorдан başqa heç kəs, ölüm hədəsi qarşısında qalsa da, zəfəran rəngli parçadan istifadə edə bilməz.

Antik yunan miflərinde arqonavt Yason Kolxida çöllərinə səfərə çıxmak üçün öküzlərini püskürən alovə qoşarkən, sarı paltarını dəyişir, ona görə ki, zəfəran rəngi heyvanları qıcıqlandırırırdı. Allah Vakh isə əksinə, əyninə həmişə zəfəran rəngli paltar geyir və ziyarətinə gələnlərdən də bunu tələb edirdi.

Mifik təsəvvürə görə, zəfəran İde dağlarında baş allah Zevslə Heranın nigah günü yetişib.

Guya bu vaxtlar zəfəran qızıl qiymətinə idi və ondan Roma hökmardarları həddindən çox istifadə edirdilər. İmperator Heliobal tələb edirdi ki, onun çimdiyi nohuru zəfəranla doldursunlar. Ziyafətlər keçirilən zalların döşəməsinə də zəfəran səpirdilər. Eləcə də zəfəran çiçəyinin ləçəkləri ilə balışların üstünü örtürdülər.

Zəfəran ailəsinin səksəndən çox növü olmasına baxmayaraq, Avropana üçü yetişir və yalnız biri qidaya yararlıdır, məhz ondan müxtəlif şirniyyatların hazırlanmasında qiymətli

məhsul kimi istifadə edirlər. Maraqlıdır ki, bir kilo zəfəran ədviiyyatı əldə etmək üçün iki yüz min ləçək qoparmaq lazımdır. Ona görə zəfəran bizim zamanımızda da qızıldan qiymətlidir.

Azərbaycan əfsanələrində, əxlaqi-etik normaların müdafiəsinə həsr olunan motivlərdə bədii obraz kimi Gəlinbarmağı, Çobanyastığı, Şəşənbülbül və başqa çiçəklərdən də istifadə olunur.

x

## Zəfəranplov

Düyü – 600q.,  
Kərə yağı – 200 q.,  
Kişmiş – 120 q.,  
Ərik qurusu (qaysı) – 120 q.,  
Badam – 150q.,  
Şəkər – 160q.,  
Gavalı qurusu – 120 q.,  
Buğda unu – 40.,  
Yumurta – 1ədəd,  
Duz.

### Hazırlanması:

*Meyvələr yağda şəkər əlavə etməklə qovrulur. Düyü plov qaydasında bisirilir, meyvələrlə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verildikdə təpəcik şəklində boşqaba çəkilir, üstünə qazmaq və gavalı qoyulur, badam düzülür.*

